

SPECIAL EDITION
THE NEW DECREE SIGNED BY THE PRESIDENT

3 February 2016

**The President of the Republic of Azerbaijan has signed a decree on the regulations of a Board of Appeal under the President of the Republic of Azerbaijan, on 3 February 2016**

By the decree, the Regulations on the Board of Appeal (“Board”) as well as the composition of the Board of Appeal under the President of the Republic of Azerbaijan have been approved. The Board will conduct activities under the Head of the State.

The Presidential Administration, the Cabinet of Ministers and the Ministry of Justice are instructed to take required actions to enable the Board to properly function.

The decree further states that the Board will provide a multi-step process in the sphere of considering appeals by individuals or legal entities in the field of entrepreneurship in order to improve the mechanism of submitting complaints to a higher authorities regarding the decisions, actions or inaction of executive authorities.

Upon requirement of any further details, please feel free to contact us.

Contacts:**Vugar Aliyev**
Managing Partner**Mushfig Aliyev**
Director,
Head of Tax and Legal Department**Farid Isayev**
Senior Manager,
Head of Legal Services**KPMG Azerbaijan Limited**
Port Baku, 12th floor
153, Neftchilar Avenue
AZ1010, Baku, Azerbaijan
Tel +99412 404 8910/ 11
Fax +99412 404 8914
www.kpmg.az

The information contained herein is of a general nature and is not intended to address the circumstances of any particular individual or entity. Although we endeavour to provide accurate and timely information, there can be no guarantee that such information is accurate as of the date, it is received or that it will continue to be accurate in the future. No one should act on such information without appropriate professional advice after a thorough examination of the particular situation.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International.

© 2016 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved.

**XÜSUSİ BURAXILIŞ
PREZİDENT TƏRƏFİNDƏN TƏSDİQ OLUNMUŞ YENİ FƏRMAN****3 Fevral 2016****Azərbaycan Respublikasının Prezidenti 3 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə barədə fərman imzaladı**

Fərmana əsasən, Apellyasiya Şurası ("Şura") haqqında Əsasnamə və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi təsdiq edilmişdir. Şura Dövlət Başçısının rəhbərliyi altında fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə Şuranın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görmək tapşırılmışdır.

Fərmana əsasən, Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin edəcək.

Hər hansı əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqə:**Vüqar Əliyev**
İdarəedici Partnyor**Müşfiq Əliyev**
Direktor,
Vergi və Hüquq Departamentinin Rəhbəri**Fərid İsayev**
Baş Menecer,
Hüquq Xidmətlərinin Rəhbəri**KPMG Azerbaijan Limited**
Port Baku, 12-ci mərtəbə
Neftçilər prospekti, 153
AZ1010, Bakı şəhəri, Azərbaycan
Tel. +99412 404 8910 / 11
Faks +99412 404 8914
www.kpmg.az

Hazırkı məlumat ümumi səciyyə daşıyır və xüsusi bir fiziki və ya hüquqi şəxsin xüsusiyyətini xarakterizə etmir. Baxmayaraq ki, biz düzgün və zamanlı məlumat verməyə çalışırıq, biz təminat verə bilmərik ki, bu məlumat tərəfimizdən əldə edildiyi zaman düzgündür və gələcəkdə də düzgün olmağa davam edəcəkdir. Heç bir şəxs bu məlumatdan peşəkar təhlil olunmadan istifadə edə bilməz.

KPMG-nin adı və loqosu qeydə alınmış ticarət nişanları və ya KPMG International ticarət nişanlarıdır.

© 2016 KPMG Azerbaijan Limited şirkəti, Guernsey qanunvericiliyinə əsasən yaradılmış, Azərbaycan Respublikasındakı Nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən və KPMG International Cooperative ("KPMG International"), müstəqil üzv şirkətləri şəbəkəsinin üzvü olan, İsveçrə şirkətidir. Bütün hüquqlar qorunur.